



ABŞ-dən İlham Əliyevin sülh gündəliyinə tam dəstək



Ağ Ev Azərbaycanla Ermənistan arasındakı danışıqlarda müsbət dinamikanın əldə edilməsini olduqca əhəmiyyətli hesab edir

Bu gün Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelın təşəbbüsü ilə Brüsseldə Azərbaycan və Ermənistan rəhbərləri arasında sülh müqaviləsi üzrə aparılan danışıqların növbəti raundu keçiriləcək.

Ümumiyyətlə, son 3 ayda həm Azərbaycanın və Ermənistanın liderləri, həm XİN başçıları arasında Vaşinqtonda, Brüsseldə, Moskvada və Kişinyovda keçirilən görüşlərdəki müzakirələr, əldə olunan razılıqlar onu deməyə əsas verir ki, tərəflər sülhə bir qədər də yaxınlaşıblar. Bu ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümidlər böyükdür. İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı bu məsələyə toxunaraq bildirib ki, Azərbaycanın sülh danışıqları ilə bağlı mövqeyi aydındır, məntiqlidir və beynəlxalq hüquqa əsaslanır. İlham Əliyev hesab edir ki, bu prinsipə, beynəlxalq

hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Hər halda belə bir imkan yaranıb: "Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük. Ancaq yenə də deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir".

Müsbət məqamlardan biri də odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Ögər məğlub ölkə keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdisə, bu ilin may ayında daha irəli gedərək artıq ölkəmizin ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərti ilə rəsmən tanıyıb. Bu da təbii ki, müsbət hal kimi qiymətləndirilməlidir.

→ 3

Lider örnəyi

Prezident İlham Əliyev bu ilin altı ayının yekunları ilə bağlı müşavirədə qətiyyətli mövqeyini bir daha ortaya qoydu

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən cari ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı həyata keçirilmiş sosial-iqtisadi layihələr, islahatlar barədə məlumat verdi. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzurdakı görülən böyük quruculuq işlərindən danışdığı xatırladanda deputat bildirib ki, bərpə işləri iki məktəb istisna olmaqla, ancaq Azərbaycanın öz hesabına aparılır. "Beynəlxalq maliyyə qurumları və təşkilatlar Azərbaycanla Ermənistan arasında müharibə bitdikdən sonra bərpə işlərinə böyük vəsait ayracaqqlar barədə bəyanatlar verirdi. Bu gün ortada olan odur ki, Azərbaycan bütün işləri özü görür. Bu il işğaldan azad olunmuş ərazilərdə 12 milyard manata qədər vəsaitin xərclənməyi gözlənilir. Prezident İlham Əliyev Böyük qayıdışın birinci mərhələsində 100-ə qədər yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdacağı xəbərini verdi. Bildirdi ki, şəxsən 8 şəhər, 22 kəndin əsasını qoyub", - deyərək əlavə etdi.

→ 5

Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşü olub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelın dəvəti ilə iyulun 14-də Belçika Krallığına işğar səfər etdi.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı Şurasının mənzil-qəragahında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşıladı.

Birgə foto çəkdirilib. Sonra Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşü olub. Prezident İlham Əliyev işğar səfərə dəvətə görə Avropa İttifaqı Şurasının prezidenti

Şarl Mişelə minnətdarlığını bildirdi. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində Şarl Mişelın göstərdiyi səylərə görə təşəkkürünü ifadə edən dövlətimizin başçısı Brüssel formatının səmərəli olduğunu vurğuladı.

Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə iyulun 15-də keçiriləcək üçtərəfli danışıqlar, həmçinin Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparıldı.

Parlamentin növbədənənar sessiyası başa çatdı

İyulun 14-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin 2023-cü il növbədənənar sessiyasının sonuncu iclası keçirilib.

Çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə müzakirə olunan mövzulara toxunan deputatlar Prezidentin Azərbaycanın iqtisadi gücünün və hərbi qüdrətinin artırılması, nəqliyyat və logistika mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi, Qarabağın və Şərqi Zəngəzurun bərpası, Böyük qayıdışın təmini və digər məsələlərlə bağlı mesajlarını yüksək qiymətləndiriblər. Vurğulan ki, ötən 6 ayda ölkəmizin sosial-iqtisadi göstəriciləri, əldə olunan nailiyyətlər Azərbaycanda dayanıqlı inkişafın davam etdiyini, ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə tam müstəqil siyasi xətt tutaraq qarşıya qoyulan hədəflərə doğru inamla irəlilədiyini göstərir.

Millət vəkili gələcəkdəki məsələlərə münasibətlərini də bildiriblər, bəzi aktual mövzularla bağlı fikirlərini səsləndiriblər.

Sonra parlament gündəlikdəki məsələlərin müzakirəsinə keçib.

Milli Məclisin Sədri Sahibə Qafarova iclasda 19 məsələnin müzakirə olunacağını bildirdi. O qeyd etdi ki, gündəliyin birinci məsələsi "Normativ-hüquqi aktlar haqqında" konstitusiyaya qanununda dəyişiklik edilməsi barədə qanun (ikinci sessiyaya) layihəsidir.

Spiker Sahibə Qafarova bildirib ki, konstitusiyaya qanunları Milli Məclisdə iki dəfə səsə qoyulub. Bu qanun layihəsinə 6 ay öncə birinci sessiyada münasibət bildirilib, indi isə ikinci sessiyaya təqdim olunur.

→ 2

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiasını rədd edib



Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiasını rədd edib. AZƏRTAC xəbər verir ki, bu barədə qərar Beynəlxalq Ədalət Məhkəməsinin saytında dərc olunub.

Məhkəmə 2023-cü il 22 fevral tarixində qərarında dəyişiklik edilməsi barədə Ermənistanın tələbini rədd edib.



Ermənistan region üçün problemə çevrilib

Hayastan sülh müqaviləsi imzalamağa məcburdur

Son günlərdə erməni siyasi ekspertlərin verdiyi açıqlamalar göstərir ki, Hayastanın rifahı, ümumiyyətlə, xalq olaraq varlıqları isə Azərbaycanla normal münasibətlərdən keçir. İyulun 15-də Brüsseldə Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın arasında baş tutacaq görüşə toxunan erməni politoloq bildirib ki, Hayastan Azərbaycanın bütün tələblərini kağız üzərində qəbul edir və Qarabağ Azərbaycanın bir hissəsi kimi tanıyır, anklavların mövcudluğunu qəbul edir. Zəngəzur dəhlizi də mühüm müzakirə mövzusu olacaq: "Başqa sözlə, Hayastan sülh müqaviləsi imzalamağa məcburdur. Digər variantla gəlincə, Paşinyanın hakimiyyəti məsələni yenidən uzatmağa çalışacaq. Düşünürəm ki, Qərb də tələsir. Onlar Rusiyanın zəifləməsindən maksimum istifadə edib Hayastanı yenidən təslim olmağa vadar edə bilərlər".

→ 7

Baş nazirin müavini Əli Əhmədov BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov iyulun 14-də BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ətraflı fikir mübadiləsi zamanı 2023-cü ilin sentyabr ayında baş tutacaq Dəyənli İkişah Məqsədləri (DİM) sammiti və sammit çərçivəsində dünya liderlərinin zirvə görüşündə



təqdim ediləcək İnsanlar və Planet üçün Xilasetmə Planı ətraflı müzakirə olundu.

Ölkəmizdə DİM-lərin icrası, aparılan islahatlar və "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" in reallaşdırılması istiqamətində layihələr və onların həyata keçirilməsinin insan kapitalının inkişafına töhfəsi xüsusilə qeyd olundu.

Bundan əlavə, Azərbaycan ilə BMT arasında müxtəlif sahələrdə tərəfdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olundu.

Madər Əlişgər oğlu Musayev



Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Madər Əlişgər oğlu Musayev 2023-cü il iyulun 14-də ömrünün 76-cı ilində vəfat etmişdir.

Madər Musayev 1947-ci il noyabrın 26-da Bakı şəhərində anadan olmuşdur. O, 1975-1982-ci illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialının Sənaye ömtəşünaslığı və ticarətin təşkili fakültəsində ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1964-cü ildə Bakı şəhərində ticarət sahəsində başlayan Madər Musayev 1995-ci ildə bu sahədə müxtəlif vəzifələrdə çalışmış, iri ticarət mərkəzlərinə rəhbərlik etmiş, ticarətin təşkili və təkmilləşdirilməsi işində mühüm xidmətlər göstərmişdir. O, uzun illər ərzində tutduğu vəzifələrdən asılı olmayaraq, yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirmiş, insanlara münasibətdə həssaslığı və dərin məsuliyyət hissi sayəsində böyük hörmət və rəğbət qazanmışdır.

Madər Musayevin ictimai fəaliyyəti də zəngin olmuşdur. O, XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin və I-VI çağırışlar Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının üzvü kimi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərini əldə etməsinə Madər Musayevin xidmətləri təqdirəlayiqdir. O, həmçinin Türkiyə, Rusiya, İran, Pakistan, Səudiyyə Ərəbistanı, Tunis, Gürcüstan və Tacikistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olaraq parlamentlərarası qarşılıqlı əməkdaşlığın inkişafına töhfələr vermişdir.

Madər Musayev milli dövlətçiliyə sədaqəti və xalqımızın adət-ənənələrinə xüsusi ehtiramı sayəsində çoxsaylı seçiciləri arasında həqiqi nüfuz sahibi olmuşdur. Xeyriyyəçilik fəaliyyəti onun ali insanı keyfiyyətlərini xarakterizə edən başlıca cəhətlərdən idi.

Madər Musayevin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı daim lazımcına qiymətləndirilmiş və o, uzunmüddətli səmərəli fəaliyyətinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarına layiq görülərək, 2007-ci ildə "Şöhrət", 2017-ci ildə "Şərəf" və 2022-ci ildə I-ci dərəcəli "Vətəna xidmətə görə" ordenləri ilə təltif edilmişdir.

Tanınmış ictimai xadim, xeyirxah və səmimi insan Madər Əlişgər oğlu Musayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham ƏLİYEV, Mehriban ƏLİYEVƏ, Əli ƏSƏDOV, Sahibə QAFAROVA, Samir NURİYEV, Eldar ƏZİZOV, Ədalət VƏLİYEV, Əhliman ƏMİRSALANOV, Ziyafət ƏSGƏROV, Hicran HÜSEYNOVA, Eldar İBRAHİMOV, Eldar QULİYEV, Ağalar VƏLİYEV

ABŞ-dən İlham Əliyevin sülh gündəliyinə tam dəstək

Ağ Ev Azərbaycanla Ermənistan arasındakı danışıqlarda müsbət dinamikanın əldə edilməsini olduqca əhəmiyyətli hesab edir

Əvvəli 1-ci sahə.

Prezidentin də söylədiyi kimi, indi sıra eyni sözlərin kağız üzərində də öz təsdiqini tapmasındadır. Hər halda Azərbaycan bu istiqamətdə söyləmələri davam etdirəcək.

Əlbəttə ki, İlham Əliyevin müəyyənləşdirdiyi sülh gündəliyi regionda ilk növbədə təhlükəsizliyin qarantıdır. Bunu beynəlxalq təşkilatlar, böyük dövlətlər və sülh sazişinin imzalanması üçün çalışan vasitəçilər də etiraf edirlər. İyulun 13-də ABŞ Dövlət katibi Entoni Blinken də İlham Əliyevə zəng edərək məsələ ilə bağlı bir daha ölkəsinin mövqeyini səsləndirib. Telefon danışıqı əsnasında Entoni Blinken ölkəsinin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib, danışıqlar prosesində yaradıcı və qarşılıqlı güzəştlərə əsaslanan yanaşmanın vacibliyini bildirdi. O, Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə keçidin önəmini vurğulayaraq dayanıqlı sülhün əldə edilməsi üçün danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub.

İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərin normalaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadıqlığını və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb.

Dövlət başçısı Antoni Blinkenin və ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib və yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirdi.

İlham Əliyev Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təlxinlərin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilmiş silahlı təcürəti və Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarında qaçaqmalçılıq hallarının aşkar edildiyini diqqətə çatdırıb və bu xüsusda araşdırmaların aparıldığını vurğulayıb.

ABŞ Dövlət Departamentinin sözcüsü Metyu Miller də keçirdiyi növbəti brifinqdə deyib ki, Azərbaycan və Ermənistan bir sıra məsələlərdə mühüm irəliləyiş əldə ediblər. Onun sözlərinə görə, Amerika tərəfi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü səbirsizliklə gözləyir. "Azərbaycan və Ermənistan bir sıra məsələlərdə ciddi irəliləyiş əldə ediblər. Son görüşdə həll edilmiş məsələlərin dairəsinin azalmasına nail olublar. Beləliklə, biz hesab edirik ki, həll edilmiş məsələlərin dairəsinin azalması ilə sülh müqaviləsi əlçatan olacaq".

Əlavə edək ki, bu il Entoni Blinken İlham Əliyevə yanvar ayının 23-də, mart ayının 21-də, aprel ayının 30-da, may ayının 1-də də telefon zəngi edərək ABŞ-nin dəyişməyən mövqeyini bildirdi və İlham Əliyevin sülh üçün irəli sürdüüyü təklifləri dəstəklədiyini söyləyib. Həmin telefon danışıqları zamanı dövlət katibi Ermənistanla Azərbaycan arasında münasibətlərin normalaşdırılması və sülh müqaviləsinin imzalanması üçün tarixi imkan yarandığını vurğulayıb.

Ən mühüm məqam isə odur ki, ABŞ İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni realığı, sülhün və təhlükəsizliyin təminatını və Ermənistanla sülh sazişinin bağlanması prosesində İlham Əliyevin atdığı addımları, irəli sürdüüyü qlobal təşəbbüsləri birmənalı dəstəkləyir.

Bunu ABŞ Prezidenti Co Baydenin İlham Əliyevə 28 May Müstəqillik Günü münasibətilə ünvanladığı məktubdakı fikirlər də təsdiq edir. ABŞ Prezidenti qeyd edir ki, indi Cənubi Qafqazda davamlı sülhün nail olmaq üçün mühüm imkan bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə kömək etməyə hazırdır.

Göründüyü kimi dünyanın super dövləti olaraq ABŞ də İlham Əliyevin postmüharibə dövründə yürütdüyü siyasətə öz dəstəyini nümayiş etdirir. Qalib Ali Baş Komandan kimi bölgədə sülhün bərqərar olunmasını, yeni nəqliyyat-tranzit qovşağının və həmçinin yeni əməkdaşlıq platformalarının yaradılmasının təşəbbüskarı olan İlham Əliyevin təklifləri Avropa İttifaqı, BMT ilə yanaşı, ABŞ tərəfindən də təqdir edilir.

ABŞ ilə münasibətlərin yüksək səviyyəyə qaldırılması işində əlbəttə ki, ölkəmizin demokratik dünyaya inteqrasiyası istiqamətində atdığı davamlı addımlar mühüm rol oynayıb. Digər tərəfdən ölkəmizin Avropanın enerji təchizatı sahəsində əhəmiyyətli rolu da Azərbaycanla ABŞ arasındakı münasibətləri dərinləşdirən faktorlardandır.

Hazırda Azərbaycanın ən prioritet məsələsi işğaldan azad edilən ərazilərimizin bərpası, Böyük qayıdışın daha da sürətlənməsi və regionda sülhün, təhlükəsizliyin təmin olunmasıdır. Yalnız öz iqtisadi gücünə arxalanaraq, yəni heç kimdən maddi yardım almadan Qarabağ və Şərqi Zəngəzurun yenidən quran qalib Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması üçün vacib addımlar atır.


Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"

"Acwa Power" şirkətinin sədri ilə Azərbaycanda həyata keçirilən layihələrlə bağlı müzakirələr aparılıb

Səudiyyə Ərəbistanı Krallığının "Acwa Power" şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Rəşid Abunayyanla keçirilən onlayn görüşdə Azərbaycanla həyata keçirilən külək-elektrik stansiyası layihəsinin icra vəziyyəti, dəniz suyunun duzsuzlaşdırılması layihəsi, eləcə də SOCAR ilə potensial əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Bu barədə AZƏRTAC-a İqtisadiyyat Nazirliyindən bildirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının "Acwa Power" şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Rəşid

Abunayyanla görüşündə qeyd edib ki, Azərbaycanın enerji sektoruna investorların cəlb edilməsi, bərpaolunan enerjinin səmərəliliyinin, alternativ enerji mənbələrinin enerji sektorunda payının artırılması öl-



kəmizin iqtisadi inkişaf strategiyasında vacib məsələlərdən biridir. Bu istiqamətdə bərpaolunan enerji resursları sektorunda aparıcı şirkətlərdən olan "ACWA Power" şirkəti ilə əməkdaşlığa önəm verilir. Ötən il şirkət tərəfindən Azərbaycanda 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının inşasına başlanılıb və bu layihə Azərbaycanda bərpaolunan enerji baxı-

mından gözlənilən böyük dəyişikliklərdən xəbər verir. Görüşdə ölkəmizdə "yaşıl enerji" layihələrinin reallaşdırılması məqsədilə tətbiq olunan stimullar barədə məlumat verilib, şirkətin Azərbaycanda həyata keçirdiyi külək-elektrik stansiyası layihəsinin icra vəziyyəti, Azərbaycanla dəniz suyunun duzsuzlaşdırılması layihəsi, eləcə də SOCAR ilə potensial əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Çağırışçıların silahlı qüvvələr üzrə bölgüsündə obyektivliklə bağlı kompleks tədbirlər görülür

İyulun 14-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək üçün Nazirlər Kabinetinin müvafiq qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.

Bu barədə AZƏRTAC-a SHXÇDX-dən məlumat verilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilən iclasda komissiyaların üzvləri olan aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri iştirak ediblər.

İclasda Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" Sərəncamının icra vəziyyəti və gündəliyə çıxarılmış məsələlər müzakirə olundu.

Bildirilib ki, SHXÇDX tərəfindən silahlı qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə kompleksləşdirilməsi davam etdirilir. Komissiyaların iclasında müddətli həqiqi hərbi xidmətə çağırış prosesinin yeni dövrün çağırışlarına uyğun qurulması, şəffaflığın və vətə-



təndaş məmnunluğunun təmin edilməsi ilə bağlı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələr, həmçinin bu sahə üzrə müəyyənləşdirilmiş strateji hədəflər və qısa müddətdə görülmüş işlər iştirakçıların diqqətinə çatdırılıb. Çağırışçıların silahlı qüv-

vələr üzrə bölgüsü prosesində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirildiyi vurğulanıb. Qeyd olunub ki, bu gün silahlı qüvvələrimizin vahid program əsasında inkişafı bu sahədə məsul olan bütün qurumların öz vəzifələrini yüksək dəqiqliklə və qüsuruz icra

etməsinə şərtləndirir. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırış işini tənzimləyən, çağırış prosesində çəvik qərarların qəbuluna imkan yaradan məlumat sistemlərinin inteqrasiyasına əsas verən və təkmilləşdirən hüquqi bazanın müasir dövrün tələblərinə uyğunlaşdırılması ilə bağlı aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupunun yaradılması məqsəduyğun hesab edilir.

İclasın sonunda gündəlikdə olan məsələlərə bağlı müvafiq qərarlar qəbul edilib və vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması sahəsində aidiyyəti qurumların koordinasiya fəaliyyətinin əhəmiyyəti ifadə olunub.

"Ermənistan hökumətindən destruktiv addımlarına son qoymağı tələb edirik"

Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin bu ölkənin baş nazirinin mətbuat katibi vasitəsilə bir daha insan hüquqları məsələsində ikiüzlülük nümayiş etdirən və Azərbaycanın daxili işlərinə qarışan boyanma verməsinə münasibət bildirib.

Bu barədə AZƏRTAC-a icmaddan məlumat verilib. Açıqlamada bildirilib: "Öncə xatırlatmaq istərdik

ki, Ermənistan hökuməti bu ölkədən Azərbaycanlıları etnik nifrət əsasında zorakılıqla qovmuş, onların mədəni irsini dağıtmış və yer adlarını dəyişdirmişdir. Ermənistan hökuməti bu insanlıq əzvlərinə qayıtmaq hüququnun reallaşmasına hər vaxtla qarşı çıxır və Qərbi Azərbaycan İcmasının bu mövzuda dialoqa başlamaq çağırışlarını qulaqardına vurur.

Bütün bunların fonunda Ermənistan hökumətinin Azərbaycanın Qarabağ bölgəsində hansısa humanitar problemin olduğunu iddia edərək orada yaşamaqda olan ermənilərin hüquqları məsələsi ilə spekulasiya etməsi və Azərbaycan Respublikasının daxili işlərinə qarışması ikiüzlülük və ərazi iddiasından başqa bir şey deyil. Ermənistan hökumətinin insan hüquqları məsələsində atmalı

olduğu addım öz ərazisindən qovduğu insanların təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına qeyd-şərtsiz imkan yaratmaqdır".

İcmə Ermənistan hökumətindən destruktiv addımlarına son qoymağı tələb edib və onu qayıdış hüququnun reallaşması mövzusunda Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağa çağırıb.

Prezidentin göstərişi ilə bölgələrdə vətəndaşların qəbulu keçirilir

Mədəniyyət naziri Adil Kərimli iyulun 14-də Lənkəran şəhərində vətəndaşları qəbul edib.

Mədəniyyət Mərkəzində keçirilən qəbulda əsasən Lənkəran şəhəri, Astara və Lerik rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Mədəniyyət Nazirliyinin məsul əməkdaşlarının da iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənib. Müraciətlər, əsasən, işlə təmin olunma, mədəniyyət sahəsi və şəhid adına parkın qeydiyyata alınması ilə bağlı təkliflər, ortaya çıxan problemlərin həlli və digər məsələlərlə bağlı olub.

Vətəndaşların ayrı-ayrılıqda dinləyən nazir bütün müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi həssaslıqla yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

◆ ◆ ◆

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iyulun 14-də Füzuli rayonunun Horadiz şəhərində yerləşən Muğam Mərkəzində vətəndaşları qəbul edib.

Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənib. Qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

◆ ◆ ◆

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov iyulun 14-də Göygöl Suvarma Sistemləri İdarəsinin inzibati binasında Göygöl, Daşkəsən və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər, əsasən, suvarma suyunun ləğvini, kanalların beton üzülüyə alınması, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması, içməli suya tələbatın ödənilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

AZƏRTAC

Şuşada "Vaqif Poeziya Günləri" nin açılışı olub



İyulun 14-də Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə "Vaqif Poeziya Günləri"nin açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində dövlət və hökumət nümayəndələri, respublikanın tanınmış elm və mədəniyyət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənc yazıçılar, şairlər iştirak ediblər.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək, Şuşada belə bir möhtəşəm tədbirdə iştirakdan məmnun olduğunu ifadə edib.

"Vaqif Poeziya Günləri"nin hər il təşkil olunduğunu söyləyən Xalq yazıçısı görkəmli şair Molla Pənah Vaqifin yaradıcılığında söz açıb: "Biz fəxr edirik ki, öz mövqeyindən dönməyən Nəsimi, Vaqif, Mıkayil Müşfiq, Hüseyn Cavid kimi şairlərimiz olub. Bizim şairlərimiz, yazıçılarımız həmişə belə olublar. Bu gün biz böyük şairimizin məqbrəsinə



toplaşmışıq. Azərbaycan Yazıçılar Birliyi adından hər birinizə təşəkkür edirəm, ona görə ki, bu, dövlətin, xalqın qiymətidir. Belə ədiblər olmasaydı, bu gün Azərbaycan ədəbiyyatı olmazdı. Nə qədər insan Şuşaya gəlmək istəyir. Ona görə ki, Şuşa Azərbaycanın ürəyidir. İnanıram ki, burada keçirilən

bu bayramlar əbədi olacaq və düşmənin ayağı heç vaxt bu torpaqlara dəyməyəcək".

Türk Ədəbiyyat Vəqfinin rəhbəri Serhad Kabaklı Şuşada "Vaqif Poeziya Günləri"nə dəvət olunmasında qürur hissi keçirdiyini deyib və tədbirin təşkilatçılarna təşəkkür edib. Şuşanın işğaldan azad olundu

ğu günlərdə Bakıda olduğunu və burada gördüyü möhtəşəm qələbə sevincini ömrü boyu unutmayaçağını bildiren Serhad Kabaklı deyib: "Həmin gün Bakının küçələrində Azərbaycan və Türkiyə bayraqlarının insanlar tərəfindən böyük coşqu və sevgi ilə dalğalandığını görmək olduqca

sevincli idi. Gördüklərimdən o qədər duyğulanmışdım ki, göz yaşlarıma hakim ola bilmədim. İstanbula döndükdən sonra "Şükür" namazı qıldım və dua etdim ki, Allah mənə Şuşada da bu namazı qılmağı nəşib etsin. Çox şükür ki, Allah bunu mənə nəşib etdi. Bu gün Şuşada "Vaqif Poeziya Günləri"ndə aldığım unudulmaz hissləri ürəyimdə yenidən Türkiyəyə daşıyaçağam. Bundan çox qürurluyam".

Sonra çıxış edən Xalq şairi Vahid Əziz, Özbəkistanın Xalq artisti Xurşud Davron, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-publisist Rəşad Məcid, şair-tərcüməçi Səlim Babullaoglu Şuşanın füsunkarlığı, qeyri-adi təbiəti, bənzərsizliyi, beynəlxalq tədbirlərin ünvanına çevrilməsi və "Türk dünyasının mədəniyyət paytaxtı" kimi önəmli yer tutması barədə danışıblar.

Sonra vətənpərvərlik mövzusunda, eləcə də əziz Şuşaya həsr olunmuş şeirlər səsləndirilib.

Tədbir respublikanın tanınmış sənət adamlarının konsert proqramı ilə davam edib.

Ceyhun Bayramov BQXK-nin Azərbaycanndakı nümayəndəliyinin rəhbəri ilə görüşüb



İyulun 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycanndakı nümayəndəliyinin rəhbəri Draqana Kojiç arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyində AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, Laçın sərhəd-buraxılış məntəqəsində yaranmış son vəziyyət, habelə BQXK-nin Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı ya-

ranmış son vəziyyətlə əlaqədar bildirib ki, iyunun 15-də məntəqənin atəşə tutulması ilə yanaşı, ermənişilli sürücülərin Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrində qaçaqmalçılıq məhsullarını Azərbaycana gətirmək söyləri Ermənistan tərəfinin Azərbaycanın suverenliyinə müdaxilə edən cəhdlərdən və qeyri-qanuni fəaliyyətlərdən əl çəkmək niyyətinin olmadığını göstərib.

BQXK-nin 11 iyul tarixli açılışında boyan edilmiş məhsulların keçirilməsi fəaliyyətlərini dəstəkləmədiyini diqqətə çatdırmasının və belə yükləri daşıyan nəqliyyat vasitələrinin sürücülərinin xidməti müqavilələrinə xitam verilməsinin qeydə alındığı və tədqirəliyi olduğu bildirilib.

Gələcəkdə bu kimi halların qarşısının alınmasının zəruri olduğu vurğulanıb.

Aparılmış müzakirələr zamanı, zəruri qaydalara riayət etmək, BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin davam etməsinin mümkünlüyü nazir Ceyhun Bayramov tərəfindən bildirilib.

Erməni sakinlərin tədarük ehtiyaclarına gəldikdə, Azərbaycan tərəfinin Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğu bir daha xatırlanıb.

Görüş zamanı həmçinin digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

"Vaqif Poeziya Günləri" çərçivəsində "Dövlətin memarı. Bir ömrün ensiklopediyası" xalçasının təqdimatı

Şuşada "Vaqif Poeziya Günləri" çərçivəsində müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Dövlətin memarı. Bir ömrün ensiklopediyası" unikal triptixi, ensiklopedik xatirə xalça kompozisiyası-müəllif əsərinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu, İqtisadiyyat Nazirliyi və "Azərxaç" ASC tərəfindən həyata keçirilən layihənin həmmüəllifləri Əməkdar incəsənət xadimi, "Azərxaç" ASC İdarə Heyətinin sədri Emin Məmmədov, Əməkdar rəssam Rəşad Ələkbərov, icraçıları isə "Azərxaç"nın yaradıcı komandasıdır. 2022-ci ilin may ayından etibarən toxunan triptixin ərsəyə gəlməsində "Azərxaç"nın İsmayilli emalatxanasında çalışan 11 toxucunun əməyi olub.

Üç hissədən ibarət əsərin hər bir hissəsində Ümummilli Liderin əsas həyat fəlsəfəsi, daim diqqətdə saxladığı məsələlər, önəm verdiyi dəyərlər ilk dəfə "xalça dili"ndə çatdırılıb.

İlk hissədə xalçanın kompozisiyasına uyğun olaraq xalqın birliyi və əzəmətinə əks etdirən rəmlər yer alıb. Ulu Öndərin ötən əsrin 90-cı illərində respublikamızın məruz qaldığı xarici və daxili qarşıdurmalara mübarizədə möhü xalqa birlikdə olmasını, xalqın inam və gücünə arxalanmasını nəzərə alaraq, xalça üzərində Heydər Əliyev-xalq birliyi öz əksini tapıb. Xalçanın könər hissəsinin konturları isə Ümummilli Liderin ad və soyadının baş hərflərini əks etdirir.



Heydər Əliyev və təhsil mövzusu xalçanın birinci hissəsinin əsas mövzularından biridir. Bundan əlavə, həmin hissədə Ulu Öndərin milli misiqimiz olan sevgisi, ən sevdidiyi gül - zoğalı rəngli qızıl, mənəvi zənginlik hesab etdiyi kitablar, onun söyləri nəticə-

sində və bilavasitə təşəbbüsü ilə inşa olunmuş milli memarlıq nümunələri, mədəniyyətimizin stilizə olunmuş simvolları - tar, kaman, qaval, yallı, armudu stəkanda çay və s. elementlər də öz əksini tapıb. Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə respublikamızda

ixtisaslı milli hərbçilərin hazırlanması üçün Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb açılıb, ali və orta ixtisas məktəblərində müasir tələblərə uyğun mütəxəssis hazırlamaq üçün müvafiq fakültələr və şöbələr yaradılıb. Milli Ordu quruculuğunun təməlini

qoymuş Heydər Əliyevin bu əməyi xalçanın ikinci hissəsində əksini tapıb.

Ümummilli Liderin qətiyyəti, iradəsi və cəsarəti sayəsində Azərbaycan regionda sülhün dayağına, paytaxt Bakı isə beynəlxalq əməkdaşlıq platformasına çevrilib. Bu baxımdan Heydər Əliyevin müəllifi olduğu "Əsrin müqaviləsi" mövzusu da xalça üzərində həkk olunub.

Ulu Öndər həm hakimiyyətə birinci gəlişi zamanı, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə iqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatına böyük önəm verib, aqrar sektorun inkişafı və regionlarda əhalinin rifahı üçün əhəmiyyətli zəmin yaradıb. Xatirə xalçasının üzərində Ümummilli Liderin möhü bu sahədə olan fəaliyyəti əksini tapıb.

Triptixin sonuncu və ən əsas hissəsi Heydər Əliyevin çağdaş, xətti (cizgili) portreti əks olunmuş "Kəçmiş və gələcək - düşüncələr ayrıcında" adlanır. Burada firavan gələcəyi naminə fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi xalqın önündə həmişə cəsarətlə addımlayan Heydər Əliyev yüksək bir zirvədən ölkənin bu gününü böyük fəxrə, gələcəyini isə inamla seyr edir. Xalçanın sərhədlərini müəyyən edən, "Birlik, qardaşlıq və güc" rəmzi sayılan əl-ələ tutmuş qolların həndəsi naxış elementlərinin əhatəsində Ulu Öndərin təmsilində "İdeal cəmiyyətin simvolu" - ailə görüntüsü verilib. Bu hissədəki alov, ocaq, quşlar - qoruyucu mələklər, bitkilər - bolluq və firavanlıq, qızıl isə gələcək nəsillərə qayğı və dəstək elementi kimi öz əksini tapıb.

Polis Akademiyasının 47 məzunu müxtəlif vəzifələrə təyin olunub



İyulun 14-də Daxili İşlər Nazirliyində Polis Akademiyasını əyani bitirən məzunlar polis orqanlarında orta rəis heyəti vəzifələrinə püşkatma yolu ilə təyin olunublar.

Bu barədə nazirliyin Mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.

Bildirilib ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tədbirdə gəncləri zabit rütbələrinə layiq görülmələri münasibətilə təbrik edib, təyinatın şəffaf, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini vurğulayıb.

Püşkatma yolu ilə keçirilən təyinatlarda 43 məzun Bakı şəhərinin orazi polis orqanlarına, akademiyanı fərqlənmə diplomu ilə bitirən 4 məzun isə nazirliyin aparatında müxtəlif vəzifələrə təyin edilib.

Daxili işlər naziri V.Eyvazov gənc zabidlərə xidməti intizam qaydalarına mütəqaydə riayət etmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ yanaşmalarını, onlarla ünsiyyətdə yüksək mədəniyyəti və təmkinli olmalarını tövsiyə edib.

Lider örnəyi

Prezident İlham Əliyev bu ilin altı ayının yekunları ilə bağlı müşavirədə qətiyyətli mövqeyini bir daha ortaya qoydu

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən cari ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı həyata keçirilmiş sosial-iqtisadi layihələr, islahatlar barədə məlumat verdi. Ölkə rəhbəri həmçinin gələcək dövr üçün planlardan danışdı və ümumilikdə baş vermiş hadisələrlə bağlı mövqeyini qətiyyətli şəkildə ortaya qoydu.



sinin bağlanması ilk növbədə onun maraqlarına da cavab veriyini anlayır.

Cənab Prezidentin müşavirədəki çıxışını dinlədikcə Azərbaycanda böyük quruculuq işlərinin getdiyini, ölkə qarşısında duran problemlərin həlli üçün böyük işlər görüldüyünü və hər bir məsələnin onun diqqətində olduğunu, problemlərin tez və səmərəli həlli üçün ciddi tapşırıqlar verdiyini şahidi oluruq. Azərbaycan inkişafının düzgün xəttindədir. Bu inkişaf ölkəmizi cənab Prezidentin düzgün daxili və xarici siyasəti aparır", - deyərək deputat bildirdi.

İlham Əliyevin bu çağırışı kifayət qədər ciddi məqamları özündə ehtiva edir

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu qeyd edib ki, Prezident İlham Əliyev müşavirədə bir sıra mühüm məsələlərə toxunub. Dövlət başçısı hər şeydən əvvəl Azərbaycanda sosial-iqtisadi inkişafda və bu istiqamətdə gözlənilərlə bağlı fikirlərini söyləyib. Diqqət yetirilməli vacib məsələlər əsasən ondan ibarət oldu ki, Azərbaycanın müxtəlif sahələrdə inkişafı kifayət qədər dinamik gedir. Bu həm nəqliyyat logistika, həm enerji, həm də ümumi sosial-iqtisadi inkişaf sahələrini əhatə edir. Ölkə rəhbəri Azərbaycanın sürətlə artmaqda olan logistika imkanlarına da diqqət cəlb etdi. "Azərbaycanın yük ötürücülük qabiliyyətinin on ciddi tələblərə uyğun formalaşdırıldığı vurğuladı. Gələcəkdə Azərbaycanın bu istiqamətdə daha böyük imkanlara sahib olacağını qeyd etdi", - deyərək deputat əlavə etdi.

E.Mirbəşiroğlu bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə dinamik tikinti və quruculuq işləri sürətlə aparılır, soydaşlarımız öz doğma yurdlarına qayıdır. Dövlət bu istiqamətdə sistemli şəkildə effektiv addımlar atır. Ölkə rəhbəri bu məsələyə də xüsusi diqqət yetirdi.

Söyüdlüdə baş verənərlə bağlı dövlət başçısının sort mövqə sorguladığını vurğulayan deputat hesab edir ki, Prezidentin xəbərdarlığı memurların gələcəkdə öz işlərinə məsuliyyətli yanaşmalarını şərtləndirir. "Beynəlxalq maliyyə qurumları və təşkilatlar Azərbaycanla Ermənistan arasında müharibə bitdikdən sonra bərpə işlərinə böyük vəsait ayıracaqları barədə bəyanatlar verirdi. Bu gün ortada olan odur ki, Azərbaycan bütün işləri özü görür. Bu il işğaldan azad olunmuş ərazilərdə 12 milyard manata qədər vəsaitin xərclənəcəyi gözlənilir. Prezident İlham Əliyev Böyük qayıdışın birinci mərhələsində 100-ə qədər yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdacağı xəbərini verdi. Bildirdi ki, şəxsən 8 şəhər, 22 kəndin əsasını qoyub", - deyərək əlavə etdi.

A.Mirzəzadə dövlət başçısının Ermənistanla münasibətlərdən danışdığını vurğulayaraq bu məsələdə Azərbaycanın milli maraqlara və beynəlxalq hüquq normalına əsaslanan mövqeyini bir daha bildirdiyini qeyd etdi. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözdə tanısa da, hələ sənəddə tanımayıb. Dövlət başçısı Ermənistanla ancaq beynəlxalq hüquq normaları əsasında münasibətlərin qurulmasını dəfələrlə bəyan edib.

"İyulun 15-də Azərbaycan və Ermənistan rəhbərləri görüşəcəklər. Ümid edirik ki, Ermənistan axır ki, sülh müqavilə-

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Azərbaycan beynəlxalq hüquq müstəvisində də Ermənistanı küncə sıxışdırır



"Miatsum kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ ikinci Qarabağ müharibəsi zamanı gəndərmişik lazımlı olan yerə".

Qalib Lider İlham Əliyevin qətiyyətli bəyan etdiyi kimi, aprelin 23-də Azərbaycanın Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi yaratmaqda Azərbaycanın müstəqillik və suveren ərazilərinə nəzarəti bərpə etməsi, həm də elə Ermənistanın onilliklərdir həyata keçirmək istədiyi "Miatsum" layihəsini iflasa uğradı.

İyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Laçında Azərbaycanca məxsus sərhəd nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbini yekdilliklə rədd etməsi isə ölkəmizin separatizm üzərində qəti qəbulənilən beynəlxalq hüquqla təsdiqlənmiş oldu.

Həmin ərəzidə nəzarət-buraxılış məntəqəsi yaratmaqda Azərbaycanın müstəqillik və suveren ərazilərinə nəzarəti bərpə etməsi, həm də elə Ermənistanın onilliklərdir həyata keçirmək istədiyi "Miatsum" layihəsini iflasa uğradı.

Həmin tarixdəki məhkəmə prosesi zamanı işğaldan azad olunmuş ərazilərimizdə Ermənistanın 2021-ci ildə istehlak edilmiş minaların aşkarlanması haqqında Azərbaycan tərəfdən ortaya qoyulan faktların heç birini Ermənistan təkbiz edə bilməmişdi.

İyulun 6-da isə Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın 12 may 2023-cü ildə məhkəməyə təqdim etdiyi və 23 aprel 2023-cü ildə Laçın yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin quruluşunun "qanunsuz" olduğuna dair vəsatətini də yekdilliklə rədd etdi.

Beləliklə, bu dəfə də Azərbaycan tərəfinin BƏM-ə təqdim etdiyi çoxsaylı sübutlarla Ermənistanın yalanlı iflasa uğradıldı.

çivəsində təcili tədbirlər görülməsi məqsədilə ölkəmizin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsi də bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Xatırladaq ki, bu il fevralın 22-də BƏM-in "İrqi ayrı-seçkililiyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə müvəqqəti tədbirlər dair qərarı da Ermənistanın soydaşlarımızın hüquqlarını qorumaqda pozması beynəlxalq hüquq çərçivəsində daha bir təsdiqi oldu.

Həmin zaman Ermənistanın 3 məsələyə baxılması üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmişdi ki, dekabrın birində də ötən ilin 12 noyabrında Laçın yolunda Azərbaycanla ekofaillərin keçirdiyi dinc aksiyaya əlavə olaraq Ermənistanın məhkəməyə təqdim etdiyi 22-də açıqlanan qərarında Ermənistanın iddiasını rədd etmişdi.

Həmin tarixdəki məhkəmə prosesi zamanı işğaldan azad olunmuş ərazilərimizdə Ermənistanın 2021-ci ildə istehlak edilmiş minaların aşkarlanması haqqında Azərbaycan tərəfdən ortaya qoyulan faktların heç birini Ermənistan təkbiz edə bilməmişdi.

İyulun 6-da isə Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın 12 may 2023-cü ildə məhkəməyə təqdim etdiyi və 23 aprel 2023-cü ildə Laçın yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin quruluşunun "qanunsuz" olduğuna dair vəsatətini də yekdilliklə rədd etdi.

Beləliklə, bu dəfə də Azərbaycan tərəfinin BƏM-ə təqdim etdiyi çoxsaylı sübutlarla Ermənistanın yalanlı iflasa uğradıldı.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirləri görülməsi təmin olunacaqdır.

Azərbaycanın beynəlxalq hüquq sahəsində Ermənistanı uğradığı ardıcıl məğlubiyyətlər, eləcə də 6 iyulda BƏM məhkəməsinə öldə etdiyi qəbulənilən siyasi nəticələr baxımından xüsusi əhəmiyyət kəsb edir.

Ermənilər dünyanı aldatmağa çalışırlar

Azərbaycanın suveren ərazilərini üç onillik boyu işğal altında saxlayan Ermənistan Qarabağ və Şorqi Zəngəzurda bütün yaşayış yerlərini talayib dağıtmış, xalqımıza məxsus tarixi, dini, mədəni irsi məhv etmiş, ekoloji terror törətmişdir.

Birinci Qarabağ müharibəsindən etibarən erməni silahlı qüvvələri tərəfindən Azərbaycanla hərbiçilərə, eləcə də milli şəxslərə qarşı qırğınlar törədilib, 1992-ci ildə Xocalıda soyqırımına həyata keçirilib. Bu günədək Ermənistan Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş 4000-ə yaxın Azərbaycanlının taleyi barədə heç bir məlumat verməyib. Ermənistanın Qarabağ və Şorqi Zəngəzurdə basdırdığı minaların düzgün xəritəsini ölkəmizə təqdim etməməsi insanlarımızın həyatını təhlükə altına saxlayır.

Vətən müharibəsindən sonra Azərbaycanın təkmil sülh modelindən yayınmağa çalışsan, xarici havadarlarına güvənərək vaxtı uzatmaqla ölkəmizə qarşı xəbis planlar düşsün Ermənistan 30 il ərzində etdiyi kimi indi də "quzu" cildinə girib dünyanı aldatmaq istəyir. Azərbaycanın beynəlxalq hüquqa dayanaraq milli maraqlarını təmin etməsinə dünya ictimaiyyətinə yanlış formada göstərməyə çalışır.

Ermənistanın hay-şüvən qopardığı, nəticəsi ilə barışmaq istəmədiyi növbəti məsələ isə Laçın yolunda ölkəmizin yaratdığı sərhəd nəzarət-buraxılış məntəqəsidir. Bunu Laçın yolunun "bağlanması", Qarabağda yaşayan erməni sakinlə-

rin "blokadası" kimi beynəlxalq ictimaiyyətə təqdim edən və hələ də Azərbaycana qarşı ərəzi iddiasından əl çəkməyən Ermənistan özü də yaxşı başa düşür ki, artıq bu yerlərdə bir daha separatizm at oynada bilməyəcək.

Özünü Qarabağda yaşayan ermənilərin "təssübbəki" kimi göstərən Ermənistanın əgər onların halı maraqlandırsaydı, ötən 30 il ərzində bu ərazilərdəki insanlar səfələt içində yaşamazdılar...

Ermənistanın Laçın yolu ətrafında manipulyasiya etməsinin sadəcə bir məqsədi var: bu yol vasitəsilə separatizmə dəstək vermək, 1988-ci ildən etibarən arxasında düşdükləri sorsəm və özlərinin sonu olacaq "Miatsum" ideyasını yaşatmaq...

Haqq da, hüquq da Azərbaycanın tərəfindədir

Azərbaycan aprelin 23-də üçrəngli, ay-ulduzu bayrağını öz sərhəddində yüksəldib dalgalandırmaqla Ermənistanın heç bir məlumat verməyib. Ermənistanın Qarabağ və Şorqi Zəngəzurdə basdırdığı minaların düzgün xəritəsini ölkəmizə təqdim etməməsi insanlarımızın həyatını təhlükə altına saxlayır.

Vətən müharibəsindən sonra Azərbaycanın təkmil sülh modelindən yayınmağa çalışsan, xarici havadarlarına güvənərək vaxtı uzatmaqla ölkəmizə qarşı xəbis planlar düşsün Ermənistan 30 il ərzində etdiyi kimi indi də "quzu" cildinə girib dünyanı aldatmaq istəyir. Azərbaycanın beynəlxalq hüquqa dayanaraq milli maraqlarını təmin etməsinə dünya ictimaiyyətinə yanlış formada göstərməyə çalışır.

Ermənistanın hay-şüvən qopardığı, nəticəsi ilə barışmaq istəmədiyi növbəti məsələ isə Laçın yolunda ölkəmizin yaratdığı sərhəd nəzarət-buraxılış məntəqəsidir. Bunu Laçın yolunun "bağlanması", Qarabağda yaşayan erməni sakinlə-

Azərbaycanı inkişafa Prezidentin düzgün daxili və xarici siyasəti aparır

Milli Məclisin deputatı Aydın Mirzəzadə qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin müşavirədə söylədiyi fikirləri həm indiyə qədər görülən işlərə yekun, həm də bundan sonrakı fəaliyyət üçün program hesab etmək olar.

Deputat qeyd edib ki, dövlət başçısı bütün məsələlərə - iqtisadiyyat, işğaldan azad olunmuş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin torpaqlarına qayıtması, xarici iqtisadi əlaqələr, Azərbaycanın beynəlxalq birlikdəki fəaliyyəti məsələlərinə, hətta bir müddət əvvəl Gədəbəydə baş vermiş hadisəyə münasibət bildirdi: "Hər bir məsələ üzrə Azərbaycan dövlətinin, onun liderinin konkret mövqeyi var və bu mövqeyi milli maraqlarımız, bundan sonrakı inkişafımıza dəstək olacaq məsələ kimi qəbul etmək olar. Aparılan düzgün iqtisadi siyasət büdcənin bu il ən yüksək həcmə - 33 milyard manata çatmasına və yenidən baxılması nəticəsində 10 faiz artırılmasına gətirib çıxardı.

minə partlayışı nəticəsində xəsarət almışa bağlı reaksiyasında qeyd edilib.

Ombudsman qeyd edib ki, Ermənistanın ölkəmizə qarşı törətdiyi mina terroru hərbi qulluqçularımızın və milli şəxslərin həyatını itirməsinə və ya yaralanmasına səbəb olur, eyni zamanda keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışını ləngidir, sahibkarlıq subyektlərinin fəaliyyətinə, bölgədə həyata keçirilən bərpə və yenidənqurma işlərinə maneə yaradır.



Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların basdırılması və minalanmış ərazilərin dəqiq xəritələrinin verilməməsi Ermə-

nistanın beynəlxalq hüquq və beynəlxalq hüquq normaları ilə uyğunluqunu itirməsinə səbəb olur. "Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili olaraq, aidiyyəti beynəlxalq təşkilatları Ermənistanın mina terrorunun dayandırılması, işğaldan azad olunmuş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi ilə bağlı qəti addımlar atmağa çağırırıq", - deyərək Səbinə Əliyevə vurğulayıb.

Ombudsman Ermənistanın mina terrorunun dayandırılması ilə bağlı beynəlxalq təşkilatları qəti addımlar atmağa çağırır

Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minalar və partlamamış hərbi sursatlar müllü şəxslərin həyatına ciddi təhlükə yaratmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın iyulun 13-də Kəlbəcər rayonunun Seyidlər kəndi ərəzində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı müllü şəxsin

Azərbaycan Ordusunun hərbiçisinin ölümü ilə bağlı cinayət işi açılıb

Azərbaycan Ordusunun hərbiçisinin ölümü ilə bağlı cinayət işi açılıb.

Hərbi Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Müdafiə Nazirliyinin "N" sayılı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Nuruddin Sahib oğlunun ölüm faktı barədə Gəncə Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında həmin hərbi prokurorluğun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Gəncə Hərbi Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özüni öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirləri görülməsi təmin olunacaqdır.

Sədərək rayonu istiqamətində yerləşən mövqelərimiz atəşə tutulub

İyulun 14-ü saat 10:55 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərəzindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ordumuzun Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bundan başqa saat 13:39-dan 13:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vədi rayonunun Aradəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülmüb.

"AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Naxçıvana səfər edib

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

Nümayəndə heyəti övvel xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstəsi qoyaraq, Ulu Öndərin xatirəsini ehtiramla yad edib.

Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş keçirilib. Qonaqları salamlayan Fuad Nəcəfli görüşdən məmnunluğu dilə gətirərək, son dövrlər Naxçıvanda bütün sahələrdə, xüsusilə də iqtisadiyyatın inkişafı istiqamətində atılan addımlardan, köklü islahatlardan bəhs edib. Görüşdə ötən ay dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın muxtar respublikanın iqtisadiyyatının davamlılığını təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsinə böyük tökan verəcəyi vurğulanıb.

Səfəri qəbul edərkən "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə əldə olunan məlumatları və gələcək planları haqqında ətraflı məlumat verib. Zakir İbrahimov "AzerGold"un Naxçıvanda hazırkı fəaliyyəti və planlaşdırılan işlərə bağlı danışıb. Qeyd edilib ki, Səhmdar Cəmiyyət tərəfindən muxtar respublikanın Culfə rayonunun ərazisində yerləşən və perspektivli hesab edilən 2 yataq, 2 təzahür sahəsində



müxtəlif mərhələlər üzrə kəşfiyyat və tədqiqat işləri aparılır. Sözügedən yataq və təzahür sahələrinə "Ortakənd" qızıl, "Başkənd" mis-qızıl, "Paradaş" mis-təzahür, eləcə də "Göydağ" mis-molibden təzahür sahələri daxildir. "Ortakənd" qızıl yatağında 2018-dən ildən etibarən mərhələli şəkildə buruqazma, çoxprofilli geofiziki tədqiqat işləri yerinə yetirilib. Hazırda yatağın istismara hazırlığı prosesi çərçivəsində ilkin texniki-iqtisadi hesablaşma parametrləri üzrə araşdırmalar davam etdirilir. Texniki-iqtisadi əsaslandırmanın daha sonrakı mərhələlərində yatağın mövcud resurslarının həcmi və tətbiq ediləcək texnologiyaların müəyyənləşdirilməsi üçün əlavə ediləcək, indiki mərhələdə noticələr çox ümidvericidir.

Z.İbrahimov, həmçinin önəmli olaraq, nəzərdə tutulan fəaliyyətin ətraf mühitə və insan sağlamlığına təsirinin kompleks ekoloji, sosial və iqtisadi qiymətləndirilməsinin qanunvericiliyin tələblərinə uyğun qaydada beynəlxalq norma və standartlar əsasında aparılacağını vurğulayıb. Bildirilib ki, "Ortakənd" qızıl yatağının qarşısında, di-

gər yataqların növbəti illərdə istismara verilməsi, hər bir yataq üzrə təqribən 500 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bununla da yeni mədənlərin işə salınması ilə muxtar respublikada məşğulluğun artırılmasına ciddi töhfə verilməsi planlaşdırılır.

İdarə Heyətinin sədri 2023-cü ilin avqust ayında etibarən Naxçıvanda ilk dəfə olaraq innovativ kəşfiyyat metodlarından sayılan qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişlərinin həyata keçiriləcəyini qeyd edib. Beləliklə, Naxçıvan MR-in şimal-şərq hissəsini əhatə edən 2,566 km² sahədə məsafədən peyk üsulu ilə hiperspektral zondlama tipli tədqiqatların aparılmasına başlanılacaq və tədqiqatlar nəticəsində perspektivli lokal sahələr müəyyən olunacaq.

Z.İbrahimov Səhmdar Cəmiyyətin korporativ sosial məsuliyyət siyasətinə uyğun olaraq digər sahələrində qonşuluqda yerləşən səhər, qəsəbə və kəndlərdə icra edilən önəmli sosial-ictimai proqramların Naxçıvanda da həyata keçiriləcəyini qeyd

edib. Hazırda sözügedən regionda yerləşən yataqlarda aparılan fəaliyyətin geoloji kəşfiyyat və tədqiqat mərhələsində olmasına baxmayaraq, regionun spesifik xüsusiyyətləri, yerli icmaların ehtiyac meyarları nəzərə alınmaqla sosial dəstək layihələrinin hazırlanaraq icra ediləcəyini bildirib. Z.İbrahimov yeni yataqların istismara verilməsi ilə ölkə iqtisadiyyatına, xüsusilə də Naxçıvanın sosial-iqtisadi inkişafına, məşğulluq səviyyəsinin artırılmasına, həmçinin əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına böyük töhfə verəcəyini əmin olduğunu diqqətə çatdırıb.

Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli "AzerGold" QSC-nin səmərəli fəaliyyətində uğurlar arzu edib, əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün zəruri addımların atılacağı, dövlət şirkətinin muxtar respublikada fəaliyyətinin təşkilinə aidiyyəti üzrə hərtərəfli dəstək göstəriləcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraqlı digər məsələlər də müzakirə edilib.

"Azərbaycan"

Hayastan sülh müqaviləsi imzalamaya məcburdur

Erməni siyasi ekspertlər artıq reallıqları etiraf edirlər

Hayastanla Azərbaycan arasında 30 il davam edən keçmiş Qarabağ münaqişəsinə son qoyulsa da, hələ də tərəflər arasında sülh müqaviləsinin imzalanmaması regionda sabitliyin təmin olunmasına rəvac vermir. Bunun da yeganə səbəbi cəmi 44 gün Azərbaycan qarşısında diz çöküb savaşı dayandırılmasını xahiş edən Hayastanın cəfəng iddiaları, bəhanələri və hərbi təxribatlarıdır.

Son günlərdə erməni siyasi ekspertlərin verdiyi açıqlamalar göstərir ki, Hayastanın rifahı, ümumiyyətlə, xalq olaraq varlıqları isə Azərbaycanla normal münasibətlərdən keçir. Buna görə də, düşükləri ağır durumdan xilas olmağın yollarını axtarırlar. Çünki artıq xaricdəki diasporları da onların imdadına çata bilmir.

Politoloq Stepan Danielyan deyib ki, daha əvvəlki zaman keçib, köhnə dünyanın nizamı çöxdən dağılıb. İndi regionda mühüm hadisələr baş verir. Azərbaycanın iradəsi regionda mühüm rol oynayır. Yeni dünya düzəndə formalaşması zamanı bütün münasibətlər həll edilməlidir. Həmin münasibətlər arasında Qarabağ məsələsi və Hayastan-Azərbaycan münasibətləri də var.

Siyasi şərhçinin fikrincə, Rusiya Avropa ilə əlaqəni kəsdəyi üçün Cənubi Qafqazda sülhməramlı kontingentini saxlamaq istəyir ki, bütün mümkün marşrutlara, o cümlədən İrəvan quru əlaqəsinə nəzarət edə bilsin. Qərbi isə öz növbəsində regionda mövcudluğunu təmin etməkdə ısrarlıdır. Qərbi Qarabağda mövcudluğunu təmin etməyə çalışır. Onlar Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək istəyirlər. Əks halda Qarabağda erməni qalmaqacaq. Qarabağ tamamilə Azərbaycana keçəcəkdir.

İyulun 15-də Brüsseldə Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında baş tutacaq görüşə toxunan erməni politoloq bildirib ki, Hayastan Azərbaycanın bütün tələblərini kağız üzərində qəbul edir və Qarabağ Azərbaycanın bir hissəsi kimi tanıyır, anklavların mövcudluğunu qəbul edir. Zəngəzur dəhlizi də mühüm müzakirə mövzusu olacaq: "Başqa sözlə, Hayastan sülh müqaviləsi imzalamaya məcburdur. Digər variantda gəlməyə, Paşinyan hakimiyyəti məsələni yenidən uzatmağa çalışacaq. Düşünürəm ki, Qərbi də tələsir. Onlar Rusiyanın zəifləməsindən maksimum istifadə edib Hayastanı yenidən təslim olmağa vadar edəcəklər".

Beləliklə, sosial-iqtisadi çətinliklər möngөнөsində boğulan Hayastanda mü-

haribədən üç il ötməsinə baxmayaraq, sosial-iqtisadi və siyasi vəziyyət getdikcə daha da ağırlaşmaqdadır. Dərin ruh düşkünlüyünə qərq olan əhəli çıxış yolunu müəhacirətdə görür. Əhalinin sayı yenə sürətlə azalmağa davam edir, çünki xaricə köçənlərin sayı artır. Əhalinin təbii artım səviyyəsinin get-gedə aşağı düşməsi isə erməni sosioloqlarının hakimiyyətə ünvanlanmış xəbərdarlıqlarının çoxalmasına səbəb olub. Real vəziyyət Ermənistanın faktiki olaraq demografik böhran yaşadığını, bu problemin həlli perspektivinin olmadığını göstərir. Erməni sosioloq Samvel Manukyan deyib ki, bir il içində 200 mindən çox erməni müəhacirət edə bilər. Köç edənlərin əksəriyyəti isə Rusiya istiqamətinə seçəcəkdir. Çünki Rusiya onlara yeni həyat qurmaq üçün daha çox imkanlar vəd edir. Asan sosiallaşma, mövcud məşğulluq imkanları Rusiyada daha böyükdür. Üstəlik, bu ölkədə dil maneəsi yoxdur.

Bütövlükdə bütün bunlar Hayastanın böyük tənəzzül yaşadığını göstərir. Görünür budur ki, sülh müqaviləsinin imzalanmamasının uzadılması fonunda İrəvan üzleşdiyi problemlərdən hələ uzun müddət xilas ola bilməyəcəkdir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Dünya olduğu kimi

Kanadada meşə yanğınları rekord həddə çatıb

Kanada Federal Hökuməti quraqlıq şəraitinin və normadan yüksək temperaturun iyul-avqust aylarında ölkə daxilində qeyri-adi dərəcədə intensiv meşə yanğınlarına səbəb olacağını açıqlayıb. Quraqlıq meşə yanğınlarına səbəb olan, bütün bölgələrə təsir edən və bəzi ərazilərdə güclənən əsas amildir. İyul ayı boyunca davam edəcəyi təxmin edilən isti və quru hava şəraitinin Yukonda ölkənin digər ucundakı Nyufaundlend-Labrador qədər ölkə daxilində meşə yanğınları riskini artırdığı bildirilib.

Hazırda Kanadada 649 aktiv yanğın var ki, onlardan 353-ü nəzarətdən çıxıb.



Ölkədə meşə yanğınları mövsümü apreldən sentyabr ayına qədər olan vaxt hesab edilir. Kanadada 2023-cü ilin yanğın mövsümündə öncəki illərin rekordu yenilənib. Mövsümün hələ yarısında olmasına baxmayaraq, yanmış ərazinin ümumi sahəsi 8,8 milyon hektara çatıb. Bu rəqəm son 10 ildə yandırılan ümumi me-

şə sahəsinin orta göstəricisindən təxminən 11 dəfə çoxdur.

Bu il Kanadada 155 mindən çox insan yanğın və tüstü səbəbindən evlərini tərk etməli olub. Son 40 ilin fəlakətli illə müqayisədə bu rəqəm "müəyyən bir yerdə ən çox evakuasiya edilmiş insan sayı" kimi qeydə alınıb.

Kanada fəvqəladə vəziyyətlə bağlı Avstraliya, Cənubi Afrika, Yeni Zelandiya, ABŞ, Çili, Kosta Rika, Meksika, Fransa, İspaniya, Portuqaliya, Cənubi Koreya və Avropa İttifaqından yardım alıb. Yay fəslə daxil olandan 11 ölkədən 3258 yanğınsöndürən bura gəlib. Meşə yanğınları ilə bağlı ölkəyə vurulan zərərin miqdarı hələ təyin olunmasa da, bu rəqəmin rekord həddə olduğu bildirilir.

"James Webb" in yeni kəşfi



"James Webb" kosmik teleskopu on uzaq məsafədə yerləşən yeni super kütləli qara dəlik kəşf edib. O, "CEERS 1019" adlı qalaktikanın mərkəzində yerləşən və Böyük partlayışdan 570 milyon il sonra formalaşmış.

Sözügedən qalaktikanın mərkəzində yerləşən bu qara dəliyin yeganə fərqləndirici özəlliyi Günəş sistemindən çox uzaq məsafədə yerləşməsi deyil, həm də kütləsinin 9 milyon Günəş kütləsinə bərabər olmasıdır. Adətən, super kütləli qara dəliklərin kütlələri 1 milyard Günəş kütləsinə bərabər olurlar. Buna görə də onları aşkar etmək asan olur.

"CEERS 1019" daxilində yeni ulduzların yaranması prosesi hələ də davam edir. Çox güman ki, bu, onun digər qalaktika ilə birləşməsi hesabına baş verir.

Qeyd etmək lazımdır ki, alimlər bu cür böyük kütləli qara dəliklərin Böyük partlayışdan qısa müddət sonra necə formalaşdığını hələ də tam müəyyənləşdirə bilməyiblər.

4500 illik lövhə reseptlər

Türkiyənin Çorum şəhərində aparılan arxeoloji qazıntılarda üzə çıxarılan eramızdan əvvəl 2000-ci ilə aid Hett lövhələrindən əldə edilən reseptlər əsasən yeməklər hazırlanacaq. Hət mətbəxinin başda hettilərin paytaxtı Hattuşa olmaqla şəhərə gələn turistlərə çatdırılması hədəflənir.



İstanbul Səyahət Agentliklərinin Tanıtma və İnkişaf Etdirmə Dərnəyinin baş katibi Ömər Kartın Türkiyədə hər kəsin Hett sivilizasiyasını bildiyini ifadə edərək, 5000 illik Hett tarixini mətbəxlə birləşdirdiklərini bildirir.

Mütəxəssislər İspaniya, İtaliya, Malta kimi ölkələrin muzeylərində tarixi bölgələrdə qədim lövhələr üzərində yazılmış reseptlərin olduğunu qeyd edərək, Hattuşada Hett lövhələrinin tapıldığına diqqət çəkib.

Zamanın sürəti



Sidney Universitetinin mütəxəssisləri 190 ədəd kvazarın (ən parlaq kosmik obyektlərdən biri) şüalanmasında dəyişiklikləri müşahidə edərək kainatın ilkin formalaşma mərhələsində zamanın indikindən beş dəfə daha ləng axdığını aşkar ediblər. Alimlər apardıqları 20 illik müşahidə nəticəsində bu qənaətə gəliblər.

Kvazar şüalanmalarının Günəş sistemində gəlib çatması üçün qət edilən məsafənin uzunluğunu nəzərə alsaq, onlar bizə qədim dövrlərdə olmuş vəziyyətləri şəkildə görünlür. Belə ki, Yer kürəsinə gəlib çatmış şüalanma, əslində, 3-12 milyard il bundan öncə ifraz edilib.

Alimlər kvazarların şüalanmalarındakı təhrifləri müşahidə ediblər. Şüalanmaların mənbələri elə şəkildə seçilib ki, onlar təqribi olaraq eyni anda dəyişikliyə məruz qalırlar. Nəticədə mütəxəssislər kainatın mövcud olduğu müddət ərzində müxtəlif dövrlərdə zamanın nə dərəcədə ləng axdığını təyin edə bilsələr.

Məlumatda qeyd edilib ki, 3 milyard il əvvəl zaman 1,2 dəfə, 12 milyard il öncə isə 5 dəfə daha ləng axıb.

BƏƏ-də maşınlar sürücüsüz idarə ediləcək

Birləşmiş Ərəb Əmirliklərinin Nazirlər Şurası icimai yollarda avtomobillərin sürücüsüz idarə edilməsi üçün ilk milli lisenziyanı təsdiqləyib. BƏƏ-nin vitse-prezidenti və baş naziri Məhəmməd bin Rəşid Al Məktum icazəni bu sahədə ixtisaslaşmış "WeRide" şirkətinin aldığı bildirib.

BƏƏ atmosferə istixana qazları tullantılarının azaldılmasına yönəlməmiş qabaqcıl texnologiyaları fəal şəkildə tət-



biq edir və özəl biznesi buna həvəsləndirir. 2023-cü ilin mart ayında "United Parcel Service" yüklərin daşınması üçün elektrikli işləyən şaqlı qalxan

təyyarəni sınaqdan keçirmək üçün lisenziya aldı. Cari ilin apreldə isə Dubay hökuməti şəhərə 4 min pilotsuz taksit buraxmağı planlaşdırdığını açıqladı. May ayında Əbu-Dabidə Yaxın Şərqdə ilk elektrik zibil maşını istifadəyə verilib.

BƏƏ hökuməti, həmçinin elektromobillərlə bağlı siyasəti də təsdiqləyib. Buna enerji doldurucularının milli şəbəkəsinin yaradılması, elektrikli və pilotsuz maşınların bazarının tənzimlənməsi, eləcə də əlaqəli sahələrin stimullaşdırılması daxildir.

Yeni qalaktika fotosu

"James Webb" kosmik teleskopu "NGC3256" adlı qalaktikanın fotosunu çəkib. O, 500 milyon il bundan öncə iki qalaktikanın toqquşması nəticəsində formalaşmış.



"NGC3256" Yer kürəsindən 120 milyon işıq ili uzaqlığında "Hidra-Sentavr" adlı qalaktikalar qruplaşmasında yerləşir. Qalaktika tozdan və qazdan ibarət uzunsov parlaq qollara sahibdir.

Yeni qalaktikanın formalaşmasına səbəb olan toqquşma, həmçinin yeni ulduzlardan intensiv şəkildə yaranmasına da təkan verib. Sözügedən qalaktikada yeni ulduzlardan intensiv şəkildə yarandıqları sahələr qalaktik qollarında parlaq narıncı-qırmızı rəngdə əks olunub.

Ülker XASPOLADOVA,
"Azərbaycan"

Azərbaycanın ən böyük yanacaq doldurma şəbəkəsi

"Azpetrol" 26 yaşını qeyd edir

Azərbaycanın ən böyük yanacaq doldurma şəbəkəsinə malik olan "Azpetrol" şirkəti uğurlu fəaliyyətinin 26-cı ildönümünü qeyd edir. Ötən illər ərzində şirkət böyük inkişaf yolu keçib. Yanacaq doldurma məntəqələrinin sayını isə məhz bu il, Azərbaycan xalqının Ümummilli Liderinin 100 illiyi münasibətilə elan olunan "Heydər Əliyev İli"ndə 100-ə çatdırıb.



da ümumilikdə 100 yanacaq doldurma məntəqəsi, 1 maye qaz doldurma (propanbutan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindəşməyə xidmət edən və respublikada ən müasir standartlara cavab verən 1 sızılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanması üçün 3 neft bazası, yanacaq daşıyan maşınlar üçün avto-baza, yanacağın yanacaq doldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100-dən artıq yanacaq daşıyan avtomobili, minik maşınları üçün sahəsi mövcuddur. Fəaliyyət göstərən yanacaq doldurma məntəqələrində 4 sızılmış təbii qaz doldurma postu, 4 maye qaz doldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə işə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir. "Azpetrol" şirkəti Azərbaycanda ən iri işəgötürənlər sıyahısında hazırda burada 3300-dən çox əməkdaş çalışır.

"Azərbaycan"

"Azpetrol" brendinin möhkəmləndirilməsi və coğrafiyasının Qarabağa genişləndirilməsi şirkətin strateji inkişaf planının qisməddətli prioritet istiqamətlərindəndir. Artıq Zəngilanda, Hadrutda, Suqovuşanda və Füzulidə "Azpetrol"un modul tipli yanacaq doldurma məntəqələri fəaliyyət göstərir. Şirkət Qarabağa Böyük qayıdış planının tərkib hissəsindən olan məşğulluğun təmin edilməsi məsələsinə də öz töhfəsini verir.

"Azpetrol" şirkətinin yaranması, inkişafı və uğurlu fəaliyyəti Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycanda iqtisadiyyatın və sahibkarlığın inkişafı sahəsində görülən işlərin nəticəsində mümkün olmuşdur. Bu, respublikanın neft strategiyasının inkişafına tökan vermiş 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasının məntiqi nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçiriləndə olan yeni neft strategiyasının məqsədləri isə "Azpetrol" şirkətinin fəaliyyət istiqamətlərinin yol xəritəsidir.

"Azpetrol"un ilk yanacaq doldurma məntəqəsi - "Spartak" 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məkəndə açılıb. Şirkətin hazırda ölkəmizin əksər iqtisadi zonalarında

sinde görülən işlərin nəticəsində mümkün olmuşdur. Bu, respublikanın neft strategiyasının inkişafına tökan vermiş 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasının məntiqi nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçiriləndə olan yeni neft strategiyasının məqsədləri isə "Azpetrol" şirkətinin fəaliyyət istiqamətlərinin yol xəritəsidir.

"Azpetrol"un ilk yanacaq doldurma məntəqəsi - "Spartak" 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məkəndə açılıb. Şirkətin hazırda ölkəmizin əksər iqtisadi zonalarında

OXUCULARIN NƏZƏRİNƏ!

**"AZƏRBAYCAN" qəzetinə
abunə yazılış davam edir!**

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azər mətbuatı qurumları" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) **manat**
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) **manat**
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) **manat**

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzlənsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

**"İşə qəbul prosesində gender bərabərliyi" mövzusunda vətəndaş cəmiyyəti institutları ilə görüş keçirilib**

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaş cəmiyyəti institutları ilə "İşə qəbul prosesində gender bərabərliyi" mövzusunda görüş olub.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə təşkil olunan görüşdə Nazirliyin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin əmək və məşğulluq sahəsində gender bərabərliyinin təmin edilməsi mövzusunda fikirləri dinlənilib.

Gender bərabərliyinin təmin edilməsi ilə bağlı Azərbaycanın fəal dövlət siyasətinə malik olduğu, 2006-cı ildə ölkədə "Gender - kişi və qadınların bərabərliyi təminatları haqqında" qanunun qəbul edildiyi vurğulanıb. Ötən dövrdə ölkəmizin BMT-nin "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt"ına, "Qadınlara qarşı ayrı-seçkilik bənzər formalarının ləğv olunması haqqında" Konvensiyasına qoşulduğu, habelə Beynəlxalq Əmək Təşkilatının gender bərabərliyi ilə bağlı mühüm Konvensiyalarını ratifikasiya etdiyi bildirilib. Milli qanunvericilikdə gender bərabərliyi ilə bağlı mütorəqqi beynəlxalq yanaşmalardan irəli gələn prinsiplərin əks olunduğu diqqətə çatdırılıb.

Ölkəmizdə əmək və məşğulluq, eləcə də işə qəbul prosesində qadın və kişilər arasında ayrı-seçkilikə yol verilməsinin qanunla qada-



ğan olunduğu, habelə hamilə və ya 3 yaşına çatmamış uşağı, yaxud əlilliyi olan uşağı olan qadınlara bağlı əmək qanunvericiliyindəki bir sıra güzəştlər və əlavə təminatlar qeyd olunub.

Son illər aparılan sosial islahatlar, habelə əməkhaqqı islahatları, eyni zamanda əmək qanunvericiliyinə edilmə, o cümlədən qadınların əmək bazarına çıxışı, məşğulluq imkanlarının genişləndirilməsinə xidmət edən son dəyişikliklər diqqətə çatdırılıb.

Görüşdə işə qəbul prosesində gender bərabərliyinin təmin edilməsi ilə bağlı müzakirə aparılıb, rəy və tökliflər ifadə olunub.

Azərbaycan İƏT ölkələrinin İKT üzrə nazirlərinin Tehran görüşündə iştirak edib

Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə məsul nazirlərinin 3-cü görüşü keçirilib.

Görüşdə üzv dövlətlərdə sahə ilə bağlı tənziqləmə siyasətinin optimallaşdırılmasının, qanunvericilik və İKT üzrə coxtərəfli müstəvidə əməkdaşlıq əlaqələrinin daha da intensivləşdirilməsinin inkişafı ilə bağlı bir sıra məsələlər müzakirə edilib.

Tədbirdə iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ölkəmizdə kibertəhlükəsizlik, telekommunikasiya, peyk xidmətləri, eləcə də "Onlayn Azərbaycan" layihəsi çərçivəsində GPON (Gigabit Passive Optical Networks) texnologiyası ilə müasir genişzolaqlı şəbəkənin qurulması istiqamətində görülən işlər barədə iştirakçılara məlumat verib.

Görüşün sonunda birgə Tehran Bəyannaməsi qəbul edilib.

Azərbaycan nefti bahalaşib

Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşılıb.

AZƏRTAC xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,38 dollar artaraq 84,49 dollar olub. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barrel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

İyulun 15-də ölkə ərazisində hava, əsasən, yağmursuz olacaq

Azərbaycanda iyulun 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25°, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 755 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 55-65 faiz, gündüz 35-45 faiz təşkil edəcək.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdə ararib yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacaq, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 33-38° isti olacaq.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə ararib yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacaq, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 18-23°, bəzi yerlərdə 25-28° isti olacağı ehtimal edilir.

Şərqi Zəngəzurdada - Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gündüz əsasən dağlıq ərazilərdə ararib yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacaq,

dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 18-23°, bəzi yerlərdə 25-30° isti olacağı bildirilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Törtər, Füzuli rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdə qisməddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, axşam ayrı-ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturu gecə 18-22°, gündüz 31-36° isti olacağı ehtimalı var.

Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıl, Ağsu, Ağdaş, Göyçay, Şamaxı, Siyozən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdə ararib yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacaq, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 29-34° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacağı gözlənilir.

Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 33-38° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 30-35° isti, dağlarda gecə 17-20°, gündüz 23-28° isti olacaq.

ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclisin rəhbərliyi, deputatlar, parlament Aparatının və İşlər İdarəsinin kollektivləri Milli Məclisin deputatı
MADƏR MUSAYEVİN
vəfatından kədərli xəbərlərini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznə başsağlığı verir.

Bəxtiyar Sadiqov, Bəxtiyar Əliyev, Elman Məmmədov və İmamverdi İsamayılov Milli Məclisin deputatı

HACI MADƏR MUSAYEVİN
vəfatından kədərli xəbərlərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev və nazirliyin kollektiv daxili işlər nazirinin sabiq müavini general-mayor

KAMİL MƏMMƏDOVUN
vəfatından kədərli xəbərlərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi və kollektiv Milli Məclisin deputatı

MADƏR MUSAYEVİN
vəfatından kədərli xəbərlərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Komissiyanın üzvləri və Katibliyin rəhbərliyi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzliyev əzizi

SONA XANIMIN
vəfatından kədərli xəbərlərini bildirir və dərin hüznə başsağlığı verir.

Baba Rzaev və "Azərnerji"nin kollektiv Azərbaycan Respublikası Milli Məclisinin deputatı

MADƏR MUSAYEVİN
vəfatından kədərli xəbərlərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Baba Rzaev və "Azərnerji"nin kollektiv daxili işlər nazirinin sabiq müavini general-mayor

KAMİL MƏMMƏDOVUN
vəfatından kədərli xəbərlərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektiv Milli Məclisin deputatı

MADƏR MUSAYEVİN
vəfatından kədərli xəbərlərini bildirir və ailə üzvlərinə dərin hüznə başsağlığı verir.

İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektiv Milli Məclisin deputatı
MADƏR MUSAYEVİN
vəfatından kədərli xəbərlərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

İqtisadiyyat Nazirliyinin kollektiv iş yoldaşları Anar Məmmədova anası

NİGAR XANIMIN
vəfatından kədərli xəbərlərini bildirir və dərin hüznə başsağlığı verir.

Aşıq Şəmsir Ocağı adından Cavid Qurbanov Milli Məclisin deputatı
MADƏR MUSAYEVİN
vəfatından kədərli xəbərlərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikasının Milli Məclisinin deputatı
MADƏR MUSAYEVİN
vəfatından kədərli xəbərlərini bildirir və dərin hüznə başsağlığı verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və komitənin kollektiv Azərbaycan Respublikası Milli Məclisinin deputatı

MADƏR MUSAYEVİN
vəfatından kədərli xəbərlərini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbərliyi və kollektiv Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev əzizi
ZÜLEYXA XANIMIN
vəfatından kədərli xəbərlərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektiv Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzliyev əzizi

SONA XANIMIN
vəfatından kədərli xəbərlərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Abşeron Rayon Vəkil Bürosunun kollektiv iş yoldaşları Elnur Quliyev atası
AĞALAR MÜƏLLİMİN
vəfatından kədərli xəbərlərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbərliyi və kollektiv Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzliyev əzizi

SONA XANIMIN
vəfatından kədərli xəbərlərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev və AHİK-in kollektiv Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzliyev əzizi

SONA XANIMIN
vəfatından kədərli xəbərlərini bildirir və ailəsinə dərin hüznə başsağlığı verir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və komitənin üzvləri Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev əzizi

ZÜLEYXA XANIMIN
vəfatından kədərli xəbərlərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəhbərliyi və kollektiv Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzliyev əzizi

SONA XANIMIN
vəfatından kədərli xəbərlərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbərliyi və kollektiv Azərbaycan Respublikasının Milli Məclisinin deputatı

MADƏR MUSAYEVİN
vəfatından kədərli xəbərlərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	- 539-63-82, 432-37-68
Baş redaktor müavini	- 538-86-86,	va informasiya şöbəsi	- 538-56-60
	434-63-30, 539-72-39	İnformasiya şöbəsi	- 538-56-60
Məsəl katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib müavini	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompyuter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

contact@azerbajian-news.az
az.reklam@mail.ru



www.azerbajian-news.az

**Qeydiyyat № 1**

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 5015 Sifariş 17 23

Qiyməti 40 qəpik